

Allahşükür Paşazadə:

"Bizim zəfərimiz bütün İslam dünyası üçün böyük qələbədir"



Ermənistan 30 il ərzində bütün dini abidələrimizi dağıdırıb. Ağdam həmisi öz siması ilə seçilən şəhərlərdən olub. Bu gün isə Ağdam baxanda insanın ürəyi ağrır.

Adəlet.az-in məlumatına görə, bunu jurnalistlər açıqlamasında Ağdamda sefərə olan Qaf-

qaz Mütələmlənlər idarəsinin rəhbəri Allahşükür Paşazadə deyib. A.Paşazadə bildirib ki, Ermənistanın məqsədi Azərbaycan'a aid əzəmətləri silmək olub: "Qəbiristanda gördüklerimiz, dağıdılan mezarlar insanlığı xas olan əlamətlər deyil. Karabağ şəhidlərinin mezarlığında olduğunu. Orada 150-dən çox şəhid mezarı var. Qəbirlərin qazalaraq qalıqların çıxarıldığını gördük. Bundan sonra her birimizin borcudur ki, bu torpaqları bərpa edək. Bizim zəfərimiz bütün İslam dünyası üçün böyük qələbədir".

**Bu bir xalq qəzetidi**



Qurucusu:  
Adil Mınbaşiyev

# ADALET

Gündəlik hüquq qəzeti

Qəzet 1990-ci illin  
iyulundan çıxır

№ 37 (5869) 8 aprel 2021-ci il

Qiyməti 30 qəpik

[www.adalet.az](http://www.adalet.az)



Bax: səh-2



Azərbaycan ədəbiyyatının görkəmi nümayəndələrindən biri, dünyanın tanıdığı yazıçımız Cengiz Abdullayevin doğum günü hem də Azərbaycan badii sözünün oxucu yaddaşında özünü təsvirdi. Gəstərdiyi yazıçı dözmü, təqdim etdiyi yazıçı düşünü, təşəkkür və məntiqi Cengiz Abdullayevi böyük

oxucu auditoriyasına həmisi sevdirib. Biz də xalq yazıçımız Cengiz Abdullayevi doğum günü münasibətilə təbrik edirik.

Aqil Abbas və "Ədalət" qəzeti kollektivini

Mirzə Rəşad Bakuvı

**Bir də nə Banişevski olacaq,  
nə də Rəmiş!**

Bax: səh.3



Rza Rzayevdən  
günün statusu

Yalnızlıq - bizdə "iş" yeri!

## Kəşfiyyat bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir

Müdafia nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, peşəkarlıq seviyəsinin artırılması məqsədilə kəşfiyyat bölmələri ilə müvafiq məşğələlər keçirilir.

Müdafia Nazirliyindən Adəlet.az-a bildirilib ki, praktiki dərslerdə əsas diqqət Vətən müharibəsində qazanılan təcrübə nəzəre alınmaqla kəşfiyyatçılardan gündüz və gecə vaxtı, məhdud görünüş və istenilen hava şəraitində, dağlıq və digər mürəkkəb relyefli ərazilərdə fəaliyyətinin təkmilləşdirilməsinə yönəlib.

## "Azərbaycanlı qardaşlarımızla six əməkdaşlığıımız davam edir"

Azərbaycanlı qardaşlarımızla six əməkdaşlığıımız davam edir.

Adəlet.az-in məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ankarada keçirilən hərbi sərgi zamanı deyib.

Nazir deyib: "Can qardaşlarımızla six əməkdaşlığıımız davam edir. Karabağda minatımızla ilə yanaşı, qardaşlarımızla hərbi tədris fəaliyyətləri və təlimlərimiz davam edir".



## İradə Tuncay: Sovetdə belə şeyləri yazmırıldır...



Qədim zamanlarda, yəni Pandemiyadan əvvəl, hətta Sovet dövründə bir hadisə olmuşdu. 6-cı sinfi bitirdiyim yaxşı oldu. Niyyə ağır? Çünkü xarici ölkə vətəndaşları qarışmışdı səhəbzə. Mongol... turistləri yox, yaçıcları yannmışdır avtobusda. Dəqiq yadimdə deyil

Siyəzən ya Dəvəçi ərazisində iki avtobus toqquşub yanmışdı. Görünür gəzməyə aparılmışlar onları. Şəxson təndiğim insanlar vardi o avtobusda. Hətta sürücü də Yaziçilar İttifaqının işçisi idi. Səhər xatırladın nəşə onları... Məlik Mikayıllı - tərcüməçi, ssenarist, publisist. Xanımı rus idi, o tərəflərə yasayır. Qızını göndərmişdi atasının yanına. Qızı ilə atası ikisi də yannmışdır... Hadisə hay-külli olsa da tabii ki, qəzelər yazmadı. Sovetdə belə şeyləri yazmırıldır... Hələ-hələ xarici vətəndaşlar olubsa orda.

Səhər baxdım internete - Məlik Mikayıllıdə haqqında hec no tapmadım. Əşərinin adı yadimdə qalıb - Nina üçün əl dəstəsi... Nina qadın adı deyil. Nina mətbəəsi haqqında id... Səhər eləmirməsə...

O vaxt sovetdən gəzə yazmadı, indi də təməlilikdən yazmayıblar. Heç bilmirəm xatırlayan varmı bu hadisəni? Lətfondun sədər idi Məlik Mikayıllıdə... Bəlkə yazıçı övladlarının yandı qalıb?

**Ərdoğan: "Torpaqlarının azad olunmasında qardaş Azərbaycanın yanında olduq"**

Türkiyə torpaqlarının azad olunmasında qardaş Azərbaycanın yanında oldu.



Adəlet.az-in məlumatına görə, bunu Türkiye Prezidenti Recep Tayyip Erdoğan deyib. R.Ərdoğan bildirib: "Azərbaycanın bir hissəsi olan Dağılıq Qarabağda 30 il surən erməni işğalını sona çatdırmaq üçün mübarizə aparan qardaşlarımızın yanında yer alaraq qazandıqları qələbəyə dəstək olun".

## RUSİYAYA HEÇ KİMİN GÜCÜ ÇATMAZ



## RUSİYANIN MÜDAFİƏ NAZİRİNİN MÜAVİNİ NİYƏ XANKƏNDİNƏ ERMƏNİSTANDAN GEDİB?



Baxıram neçə müddətdi mətbuatda bər məsələ müzakirə olunur ki, Rusiyanın müdafiə nazirinin müavini (adını bilmirəm, heç vacib de deyil) Xankəndinə niyə Azərbaycandan deyil, Ermənistandan gelib, Ləçin dəhlizli ilə?

Dostlular, sülhmeramlılar Ağdamın Qarağacı qəbristanlığının yuxarısında, Əsgəranın ağızında elə bir post qurublar ki, onu ordan buraxardılar? Yaziçı ona görə məcbur olub çerez Ermənistandan gəlib.

## ƏHMƏD QƏŞƏMOĞLU, BƏS QISDA NƏĞAYRAJYIX?



## ÜST-ün baş direktoru Azərbaycan Prezidentinə təşəkkür edib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Adəlet.az-in məlumatına görə, o, bu barədə öz "Twitter" səhifəsində yazıb.

ÜST-ün baş direktoru bildirib: "Hörmətli cənab Prezident, BMT İnsan Həqiqi Şurasında COVID-19 vaksinlərinə bərabər, əlçatan və qlobal çıkış imkanları üçün çağrılarında təşəbbüsünüzə görə sizə təşəkkür edirim.

Mən razılaşram ki, vaksinlərin ədalətli paylanması üçün daha çox iş görməliyik. Vaksin və sağlamlılıqda bərabərlik üçün birləş zəmanıdır".

Adəlet.az-in məlumatına görə, o, bu barədə öz "Twitter" səhifəsində yazıb.

ÜST-ün baş direktoru bildirib: "Hörmətli cənab Prezident, BMT İnsan Həqiqi Şurasında COVID-19 vaksinlərinə bərabər, əlçatan və qlobal çıkış imkanları üçün çağrılarında təşəbbüsünüzə görə sizə təşəkkür edirim.

Mən razılaşram ki, vaksinlərin ədalətli paylanması üçün daha çox iş görməliyik. Vaksin və sağlamlılıqda bərabərlik üçün birləş zəmanıdır".

Dostumuz, sosiolog Əhməd Qəşəmoglu təylə bağlı yenə bir təklif irəli sürüb. Deyir, toyları açıq havada keçirək. Yəni əvvəlki toyları getsin arxivə. Artıq bir nömrəli qəçmişlər statusunu itirmiş Hasanqulu da biza telefon açıb deyir ki, Əhməd müəllimindən sorusun görün, bəs qısa nəğayrajiyix? Bəzədən təhlükəsizliklənmiş qonaqlıq versə, tabii ki, açıq havada, həmin toy haqqında da həmin sualtı Əhməd müəllim ünvanlaşdı.

Sözləşli, Vayif Cəbrayıllı ilə Əhməd Qəşəmogluun Vayix kəndindəki toyununa getmişdi. Cox qeyri-adı bir toy idi. Heç vaxt yadimdən çıxmır. Bir dəfə bəzət barədə yazmışdım. Əhməd müəllim qonaqlıq versə, tabii ki, açıq havada, həmin toy haqqında da həmin sualtı Əhməd müəllim ünvanlaşdı.

Sözləşli, Vayif Cəbrayıllı ilə Əhməd Qəşəmogluun Vayix kəndindəki toyununa getmişdi. Cox qeyri-adı bir toy idi. Heç vaxt yadimdən çıxmır. Bir dəfə bəzət barədə yazmışdım. Əhməd müəllim qonaqlıq versə, tabii ki, açıq havada, həmin toy haqqında da həmin sualtı Əhməd müəllim ünvanlaşdı.

Sözləşli, Vayif Cəbrayıllı ilə Əhməd Qəşəmogluun Vayix kəndindəki toyununa getmişdi. Cox qeyri-adı bir toy idi. Heç vaxt yadimdən çıxmır. Bir dəfə bəzət barədə yazmışdım. Əhməd müəllim qonaqlıq versə, tabii ki, açıq havada, həmin toy haqqında da həmin sualtı Əhməd müəllim ünvanlaşdı.

Sözləşli, Vayif Cəbrayıllı ilə Əhməd Qəşəmogluun Vayix kəndindəki toyununa getmişdi. Cox qeyri-adı bir toy idi. Heç vaxt yadimdən çıxmır. Bir dəfə bəzət barədə yazmışdım. Əhməd müəllim qonaqlıq versə, tabii ki, açıq havada, həmin toy haqqında da həmin sualtı Əhməd müəllim ünvanlaşdı.

Sözləşli, Vayif Cəbrayıllı ilə Əhməd Qəşəmogluun Vayix kəndindəki toyununa getmişdi. Cox qeyri-adı bir toy idi. Heç vaxt yadimdən çıxmır. Bir dəfə bəzət barədə yazmışdım. Əhməd müəllim qonaqlıq versə, tabii ki, açıq havada, həmin toy haqqında da həmin sualtı Əhməd müəllim ünvanlaşdı.

Sözləşli, Vayif Cəbrayıllı ilə Əhməd Qəşəmogluun Vayix kəndindəki toyununa getmişdi. Cox qeyri-adı bir toy idi. Heç vaxt yadimdən çıxmır. Bir dəfə bəzət barədə yazmışdım. Əhməd müəllim qonaqlıq versə, tabii ki, açıq havada, həmin toy haqqında da həmin sualtı Əhməd müəllim ünvanlaşdı.

Sözləşli, Vayif Cəbrayıllı ilə Əhməd Qəşəmogluun Vayix kəndindəki toyununa getmişdi. Cox qeyri-adı bir toy idi. Heç vaxt yadimdən çıxmır. Bir dəfə bəzət barədə yazmışdım. Əhməd müəllim qonaqlıq versə, tabii ki, açıq havada, həmin toy haqqında da həmin sualtı Əhməd müəllim ünvanlaşdı.

Sözləşli, Vayif Cəbrayıllı ilə Əhməd Qəşəmogluun Vayix kəndindəki toyununa getmişdi. Cox qeyri-adı bir toy idi. Heç vaxt yadimdən çıxmır. Bir dəfə bəzət barədə yazmışdım. Əhməd müəllim qonaqlıq versə, tabii ki, açıq havada, həmin toy haqqında da həmin sualtı Əhməd müəllim ünvanlaşdı.

Sözləşli, Vayif Cəbrayıllı ilə Əhməd Qəşəmogluun Vayix kəndindəki toyununa getmişdi. Cox qeyri-adı bir toy idi. Heç vaxt yadimdən çıxmır. Bir dəfə bəzət barədə yazmışdım. Əhməd müəllim qonaqlıq versə, tabii ki, açıq havada, həmin toy haqqında da həmin sualtı Əhməd müəllim ünvanlaşdı.

Sözləşli, Vayif Cəbrayıllı ilə Əhməd Qəşəmogluun Vayix kəndindəki toyununa getmişdi. Cox qeyri-adı bir toy idi. Heç vaxt yadimdən çıxmır. Bir dəfə bəzət barədə yazmışdım. Əhməd müəllim qonaqlıq versə, tabii ki, açıq havada, həmin toy haqqında da həmin sualtı Əhməd müəllim ünvanlaşdı.

Sözləşli, Vayif Cəbrayıllı ilə Əhməd Qəşəmogluun Vayix kəndindəki toyununa getmişdi. Cox qeyri-adı bir toy idi. Heç vaxt yadimdən çıxmır. Bir dəfə bəzət barədə yazmışdım. Əhməd müəllim qonaqlıq versə, tabii ki, açıq havada, həmin toy haqqında da həmin sualtı Əhməd müəllim ünvanlaşdı.

Sözləşli, Vayif Cəbrayıllı ilə Əhməd Qəşəmogluun Vayix kəndindəki toyununa getmişdi. Cox qeyri-adı bir toy idi. Heç vaxt yadimdən çıxmır. Bir dəfə bəzət barədə yazmışdım. Əhməd müəllim qonaqlıq versə, tabii ki, açıq havada, həmin toy haqqında da həmin sualtı Əhməd müəllim ünvanlaşdı.

Sözləşli, Vayif Cəbrayıllı ilə Əhməd Qəşəmogluun Vayix kəndindəki toyununa getmişdi. Cox qeyri-adı bir toy idi. Heç vaxt yadimdən çıxmır. Bir dəfə bəzət barədə yazmışdım. Əhməd müəllim qonaqlıq versə, tabii ki, açıq havada, həmin toy haqqında da həmin sualtı Əhməd müəllim ünvanlaşdı.

Sözləşli, Vayif Cəbrayıllı ilə Əhməd Qəşəmogluun Vayix kəndindəki toyununa getmişdi. Cox qeyri-adı bir toy idi. Heç vaxt yadimdən çıxmır. Bir dəfə bəzət barədə yazmışdım. Əhməd müəllim qonaqlıq versə, tabii ki, açıq havada, həmin toy haqqında da həmin sualtı Əhməd müəllim ünvanlaşdı.

Sözləşli, Vayif Cəbrayıllı ilə Əhməd Qəşəmogluun Vayix kəndindəki toyununa getmişdi. Cox qeyri-adı bir toy idi. Heç vaxt yadimdən çıxmır. Bir dəfə bəzət barədə yazmışdım. Əhməd müəllim qonaqlıq versə, tabii ki, açıq havada, həmin toy haqqında da həmin sualtı Əhməd müəllim ünvanlaşdı.

Sözləşli, Vayif Cəbrayıllı ilə

Xocavəndə gedən avtomobil  
yolunun tikintisi üçün  
13,6 milyon ayrıldı



Prezident İlham Əliyev Ağcabədi rayonunun Mingeçevir-Stansiya Mingeçevir-Bəhrəmtəpə (109 km)-Avşar-Salmanbəyli-Asağı Avşar-Xocavənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər həqqində Sərəncamın imzalayıb.

Adelet.az xəber verir ki, Sərəncamlı on dörd min nəfər əhalinin yaşadığı 4 yaşlısı məntəqəsini birləşdirən Mingeçevir-Stansiya Mingeçevir-Bəhrəmtəpə (109 km)-Avşar-Salmanbəyli-Asağı Avşar-Xocavənd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə "Azərbaycan Respublikasının 2021-ci il dövlət bütçəsində dövlət əsası vəsait qoyulması (investisiya xərcləri) üçün nezərdə tutulan vəsaitin bölgüsündə nüv. 1.1.9-cu yarımbəndində göstərilmiş 13,6 milyon (on üç milyon altı yüz min) manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissesində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Azərbaycan Respublikasının Nazirler Kabinetini bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

## Sərhəddə yeni hərbi hissə

Vətən müharibəsində düşmən üzərində tarixi qələbənin ələ olunmasından sonra sərhəd mühafizə bölmələrinin xidməti-döyüş fealiyyətinin yüksək səviyyədə təskili məqsədilə bu ərazilərdə qısa müddət ərzində zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması prosesi intensiv sürətdə aparılmışdır.

Bu barədə Adelet.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilir ki, aprel ayının 6-də Qubadlı rayonu ərazisində Ermenistanla dövlət sərhədində növbəti hərbi hissə xidməti-döyüş fealiyyətinə başlanıb.

Bu münasibət teşkil olunan mərasimdə, Azərbaycan Respublikasının dövlət himni səslenirdildikdən sonra Dövlət Sərhəd Xidməti reisinin müavini general-leutenant İlham Mehdiyev çıxış edərək Dövlət Sərhəd Xidmətinin reisi general-polkovnik Elçin Quliyevin təbliğində xəsisi heystə çatdırıb.

Cıxişda Vətən müharibəsində düşmən üzərində tarixi qələbənin ələ olunmasında sərhəfe iştirak edən və hazırda işğaldan azad olunan dövlət sərhədlerində xidmət aparan hər bir sərhədçi zabitin, gizirin, cavuşun və əsgərin hərbi vətənpərvərlik ruhunun yüksək olması, Vətən sərhədlerinin keçiyində qururla xidmət etməli bilidirlər, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin dövlət sərhədlerimizin mühafizəsinə göstərişək yüksək etmədi doğrultmaq üçün sərhədçilərin bundan sonra da səy və bacarıqlarını əsirgəməyecekleri vürgülənlər.

Tədbirin sonunda hərbi orkestrin müsəyəti ilə şəxsi heystə təntənəli marşla tribunanın öndən keçmiş və xidməti fealiyyətində yüksək neticələr göstərmiş hərbi qulluqçular tölfət olunub.

Mərasimdə iştirak edənlər hərbi hissənin şəxsi heystənin xidməti-döyüş fealiyyətinin təskili üçün yaradılan şəraitlə, o cümlədən inzibati bina və təlim mərkəzi, eləcə də şəxsi heystən iş otaqları, kəzarmalar və yemekxana, təlim sinifləri, hamam-camaşırxana kompleksi, anbar, silah və texniki vəsiyətlər, avtomobil texniki-kasası ile tanış olublar.

Kompleks daimi su, elektrik enerjisi və digər zəruri avadanlıqlarla təmin edilib.

Gənc imkamlara malik olan təlim mərkəzi müxtəlif təcüratlı silahlardan, minyatır qurğularından, zirehlili texnikalardan atışların keçirilməsinə və atışların netliyinə qiyamətləndirilməsinə, bölmələrin döyüş hərzişlərinin yüksək sərhədilmesinə və Dövlət Sərhəd Xidmətinin şəxsi heystənin mövjud olan silah və döyüş texniki-kasasından istifadə etmə bacarıqlarının yüksək sərhədilmesinə şərait yaradıb.

Təlim merkezinin atış poliqonunda zirehlili texnikalardan, atıcı silahlardan, minyatır və zenit qurğularından təlim atışları yerinə yetirilib.

**Putin: "Qarabağda vəziyyətin normallaşması ən aktual və keskin problemdir"**



Qarabağda vəziyyətin normallaşması ən aktual və keskin problemdir.

Bunu Rusiya prezidenti Vladimir Putin Ermenistanın baş naziri Nikol Paşinyanla görüşü zamanı deyib. O bildirilir ki, ikite-rəflə münasibətlərle bağlı müzakirə olunmalı məsələlər var: "Bu, həm ikite-rəflə münasibətləri quruculuğuna və elbette ki, ən aktual və en keskin problemlər olan Dağılıq Qarabağ və ətrafında vəziyyətin normallaşmasına aididir".

## Cavanşir Feyziyev: "Azərbaycan öz tolerantlığı ilə əksər dünya dövlətlərinə nümunədir"

**Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin (PƏK) həmsədri, millət vəkili Cavanşir Feyziyev mətbuatçılığını açıqlamasında ötən həftə Avropa Parlamentinin Fransadan olan üzvü, qurumun Təhlükəsizlik və Müdafiə alt komitəsinin sədri Natali Luazonun Fransanın "Croix" jurnalında "Dağlıq Qarabağ kilsələrinin qoruyaq" sərlövhəli yazısına və AP-nin Fransadan olan digər bir üzvü, Fransua-Xavier Belanminin Ermenistanda, bu sofor çörçivisində Ermenistanın xarici işlər nəziri, bütün ermənilər katalikosu və digər şəxslər keçirdiyi görüşlərə və verdiyi bəyanatlara münasibət bildirib.**

Cavanşir Feyziyev son dövrələr bıra Avropa Parlamenti üzvlərinin regionda mövcud olan sələn kökrəkdir və bər körəkliyi nozor əlaraq AP üzvləri öz bəyanatlarında, addımlarından diqqəti və bələndi olmalıdır: "Avropa İttifaqı ölkələri İkinci dünya müharibəsindən sonra qıdot siyasi-iqtisadi integrasiyani təmin etmiş, Avropanı sələn qitəsi və çevirmiş. Dəyərləri ilə işlənən regionda artırmış kövrək sələnərtin pozmaq xidmət adımları atıldı, bunların ermənilər kilsələri və ermənilər katalikosu və digər şəxslər keçirdiyi görüşlərə və verdiyi bəyanatlara münasibət bildirib.

Cavanşir Feyziyev son dövrələr bıra Avropa Parlamenti üzvlərinin regionda artırmış kövrək sələnərtin pozmaq xidmət adımları atıldı, bunların ermənilər kilsələri və ermənilər katalikosu və digər şəxslər keçirdiyi görüşlərə və verdiyi bəyanatlara münasibət bildirib.

Cavanşir Feyziyev son dövrələr bıra Avropa Parlamenti üzvlərinin regionda artırmış kövrək sələnərtin pozmaq xidmət adımları atıldı, bunların ermənilər kilsələri və ermənilər katalikosu və digər şəxslər keçirdiyi görüşlərə və verdiyi bəyanatlara münasibət bildirib.

Cavanşir Feyziyev son dövrələr bıra Avropa Parlamenti üzvlərinin regionda artırmış kövrək sələnərtin pozmaq xidmət adımları atıldı, bunların ermənilər kilsələri və ermənilər katalikosu və digər şəxslər keçirdiyi görüşlərə və verdiyi bəyanatlara münasibət bildirib.

Cavanşir Feyziyev son dövrələr bıra Avropa Parlamenti üzvlərinin regionda artırmış kövrək sələnərtin pozmaq xidmət adımları atıldı, bunların ermənilər kilsələri və ermənilər katalikosu və digər şəxslər keçirdiyi görüşlərə və verdiyi bəyanatlara münasibət bildirib.

Cavanşir Feyziyev son dövrələr bıra Avropa Parlamenti üzvlərinin regionda artırmış kövrək sələnərtin pozmaq xidmət adımları atıldı, bunların ermənilər kilsələri və ermənilər katalikosu və digər şəxslər keçirdiyi görüşlərə və verdiyi bəyanatlara münasibət bildirib.

Cavanşir Feyziyev son dövrələr bıra Avropa Parlamenti üzvlərinin regionda artırmış kövrək sələnərtin pozmaq xidmət adımları atıldı, bunların ermənilər kilsələri və ermənilər katalikosu və digər şəxslər keçirdiyi görüşlərə və verdiyi bəyanatlara münasibət bildirib.

Cavanşir Feyziyev son dövrələr bıra Avropa Parlamenti üzvlərinin regionda artırmış kövrək sələnərtin pozmaq xidmət adımları atıldı, bunların ermənilər kilsələri və ermənilər katalikosu və digər şəxslər keçirdiyi görüşlərə və verdiyi bəyanatlara münasibət bildirib.

Cavanşir Feyziyev son dövrələr bıra Avropa Parlamenti üzvlərinin regionda artırmış kövrək sələnərtin pozmaq xidmət adımları atıldı, bunların ermənilər kilsələri və ermənilər katalikosu və digər şəxslər keçirdiyi görüşlərə və verdiyi bəyanatlara münasibət bildirib.

Cavanşir Feyziyev son dövrələr bıra Avropa Parlamenti üzvlərinin regionda artırmış kövrək sələnərtin pozmaq xidmət adımları atıldı, bunların ermənilər kilsələri və ermənilər katalikosu və digər şəxslər keçirdiyi görüşlərə və verdiyi bəyanatlara münasibət bildirib.

Cavanşir Feyziyev son dövrələr bıra Avropa Parlamenti üzvlərinin regionda artırmış kövrək sələnərtin pozmaq xidmət adımları atıldı, bunların ermənilər kilsələri və ermənilər katalikosu və digər şəxslər keçirdiyi görüşlərə və verdiyi bəyanatlara münasibət bildirib.

Cavanşir Feyziyev son dövrələr bıra Avropa Parlamenti üzvlərinin regionda artırmış kövrək sələnərtin pozmaq xidmət adımları atıldı, bunların ermənilər kilsələri və ermənilər katalikosu və digər şəxslər keçirdiyi görüşlərə və verdiyi bəyanatlara münasibət bildirib.

Cavanşir Feyziyev son dövrələr bıra Avropa Parlamenti üzvlərinin regionda artırmış kövrək sələnərtin pozmaq xidmət adımları atıldı, bunların ermənilər kilsələri və ermənilər katalikosu və digər şəxslər keçirdiyi görüşlərə və verdiyi bəyanatlara münasibət bildirib.

Cavanşir Feyziyev son dövrələr bıra Avropa Parlamenti üzvlərinin regionda artırmış kövrək sələnərtin pozmaq xidmət adımları atıldı, bunların ermənilər kilsələri və ermənilər katalikosu və digər şəxslər keçirdiyi görüşlərə və verdiyi bəyanatlara münasibət bildirib.

Cavanşir Feyziyev son dövrələr bıra Avropa Parlamenti üzvlərinin regionda artırmış kövrək sələnərtin pozmaq xidmət adımları atıldı, bunların ermənilər kilsələri və ermənilər katalikosu və digər şəxslər keçirdiyi görüşlərə və verdiyi bəyanatlara münasibət bildirib.

Cavanşir Feyziyev son dövrələr bıra Avropa Parlamenti üzvlərinin regionda artırmış kövrək sələnərtin pozmaq xidmət adımları atıldı, bunların ermənilər kilsələri və ermənilər katalikosu və digər şəxslər keçirdiyi görüşlərə və verdiyi bəyanatlara münasibət bildirib.

Cavanşir Feyziyev son dövrələr bıra Avropa Parlamenti üzvlərinin regionda artırmış kövrək sələnərtin pozmaq xidmət adımları atıldı, bunların ermənilər kilsələri və ermənilər katalikosu və digər şəxslər keçirdiyi görüşlərə və verdiyi bəyanatlara münasibət bildirib.

Cavanşir Feyziyev son dövrələr bıra Avropa Parlamenti üzvlərinin regionda artırmış kövrək sələnərtin pozmaq xidmət adımları atıldı, bunların ermənilər kilsələri və ermənilər katalikosu və digər şəxslər keçirdiyi görüşlərə və verdiyi bəyanatlara münasibət bildirib.

Cavanşir Feyziyev son dövrələr bıra Avropa Parlamenti üzvlərinin regionda artırmış kövrək sələnərtin pozmaq xidmət adımları atıldı, bunların ermənilər kilsələri və ermənilər katalikosu və digər şəxslər keçirdiyi görüşlərə və verdiyi bəyanatlara münasibət bildirib.

Cavanşir Feyziyev son dövrələr bıra Avropa Parlamenti üzvlərinin regionda artırmış kövrək sələnərtin pozmaq xidmət adımları atıldı, bunların ermənilər kilsələri və ermənilər katalikosu və digər şəxslər keçirdiyi görüşlərə və verdiyi bəyanatlara münasibət bildirib.

Cavanşir Feyziyev son dövrələr bıra Avropa Parlamenti üzvlərinin regionda artırmış kövrək sələnərtin pozmaq xidmət adımları atıldı, bunların ermənilər kilsələri və ermənilər katalikosu və digər şəxslər keçirdiyi görüşlərə və verdiyi bəyanatlara münasibət bildirib.

Cavanşir Feyziyev son dövrələr bıra Avropa Parlamenti üzvlərinin regionda artırmış kövrək sələnərtin pozmaq xidmət adımları atıldı, bunların ermənilər kilsələri və ermənilər katalikosu və digər şəxslər keçirdiyi görüşlərə və verdiyi bəyanatlara münasibət bildirib.

Cavanşir Feyziyev son dövrələr bıra Avropa Parlamenti üzvlərinin regionda artırmış kövrək sələnərtin pozmaq xidmət adımları atıldı, bunların ermənilər kilsələri və ermənilər katalikosu və digər şəxslər keçirdiyi görüşlərə və verdiyi bəyanatlara münasibət bildirib.

Cavanşir Feyziyev son dövrələr bıra Avropa Parlamenti üzvlərinin regionda artırmış kövrək sələnərtin pozmaq xidmət adımları atıldı, bunların ermənilər kilsələri və ermənilər katalikosu və digər şəxslər keçirdiyi görüşlərə və verdiyi bəyanatlara münasibət bildirib.

Cavanşir Feyziyev son dövrələr bıra Avropa Parlamenti üzvlərinin regionda artırmış kövrək sələnərtin pozmaq xidmət adımları atıldı, bunların ermənilər kilsələri və ermənilər katalikosu və digər şəxslər keçirdiyi görüşlərə və verdiyi bəyanatlara münasibət bildirib.

Cavanşir Feyziyev son dövrələr bıra Avropa Parlamenti üzvlərinin regionda artırmış kövrək sələnərtin pozmaq xidmət adımları atıldı, bunların ermənilər kilsələri və ermənilər katalikosu və digər şəxslər keçirdiyi görüşlərə və verdiyi bəyanatlara münasibət bildirib.

Cavanşir Feyziyev son dövrələr bıra Avropa Parlamenti üzvlərinin regionda artırmış kövrək sələnərtin pozmaq xidmət adımları atıldı, bunların ermənilər kilsələri və ermənilər katalikosu və digər şəxslər keçirdiyi görüşlərə və verdiyi bəyanatlara münasibət bildirib.

Cavanşir Feyziyev son dövrələr bıra Avropa Parlamenti üzvlərinin regionda artırmış kövrək sələnərtin pozmaq xidmət adımları atıldı, bunların ermənilər kilsələri və ermənilər katalikosu və digər şəxslər keçirdiyi görüşlərə və verdiyi bəyanatlara münasibət bildirib.

Cavanşir Feyziyev son dövrələr bıra Avropa Parlamenti üzvlərinin regionda artırmış kövrək sələnərtin pozmaq xidmət adımları atıldı, bunların ermənilər kilsələri və ermənilər katalikosu və digər şəxslər keçirdiyi görüşlərə və verdiyi bəyanatlara münasibət bildirib.

Cavanşir Feyziyev son dövrələr bıra Avropa Parlamenti üzvlərinin regionda artı





*"Ele bir insanlarla ənsiyyətdə deyiləm ki, onlardan küsüm və ya kimsə mənə qiymət vermesin. Mən kiməsə qiymət verə bilərəm. Cənki, buna yaşım imkan verir. Məsələ ondadır ki, musiqidə həkimlik etmək üçün gerək məndən çox bilsinlər. Demirəm ki, zirvədəyəm, amma musiqidə öz sözümüz demisəm. Mən Konservatoriyanı beş qiyamıtlı bitirmişəm. Bir də mən xaricdə 7 il dərs demisəm. Təkcə sadaladığım iki sadə amil mənim sənətimin qiyametini müyəssər edir. Sənəti biləndən sonra sənə şəxsi işlərdən". Müsahibim Respublikanın xalq artisti, "Şöhrət" ordenli bestəkar Faiq Süceddinovdur.*

-Həzirdə özünüze neçə yaşda hiss edirsiniz?

-Məsələ ondadır ki, mənim yaşım 73-dür və desəm ki, bu yaşda özümü cavan hiss edirəm, doğru olmaz. İnsan özünü her gün ayrı här hiss edir. Əhvali gəh yaxşı olur, gəh ki, pis. 73 yaşım ol-

müyyən dərəcədə insanın deyişməsinə sabəb olur. Neca deyişməsinə? Deyim. Sənin həyatın təcrübən daha da zənginləşir və həyətə müşahidə etdiklərin istər-istəməz sənin baxışına və dünaygörüşünə təsir edir, eləcə de bestəkarın musiqilərə.

## "Bayağı ifalar mədəniyyətdə iz qoymur"



-Niyə məhz fortepiano aletini seçdiniz?

-Birincisi, fortepiano çox mükəmməl bir aletdir. Dahi adamların sözüdür ki, fortepiano bestəkarın aletidir. Bu aleta çox əsərlər yazılmış və hazırda da yazılmış. Anam da mənim fortepiano üzrə təhsil almağımı istədi və men bu aleti öyrəndim. Oxuduğum zaman fortepiano üzrə təhsil alan azərbaycanlılar az idil. Mən bu sənəti öyrəndim və beləcə həyatın dəriyəsi.

-Barmaqlar o aq-qara dillərə toxunanda nə hiss edir?

-İlk olaraq bunu deyim ki, insan dəyişməməlidir. Amma yaş-

-Pianoda ifa edəndə başqa bir dünya gözümüzün önündə canlanır. Bu alet mənə doğmadır. Ona görə de, onun dillerinə toxununda heç nə duymuram, yalnız sənətənən başqa. Hər gün bu aletə başbaşa qalıram. Bir də görürsen, o yanında olmayıla və men musiqi yazmaq istəyəndə hansı notun həndəndən sonra geleceyini müyyən edirəm. Yeni alet olmasa belə, onu ruhumda daşıyıram.

-Faiq müslüm, hazırla gənc bestəkarların yaradıcılığı qənaatbəxş hesab edilə bilərmi?

-Musiqi varsa, yaradıcılıq da davam edəcək. 100 ildən sonra da, 200 ildən sonra da davam edəcək. Hər bestəkar öz musiqi-

sətətim var. Onlarda mənim hiss etdiklərim öz əksini tapıb. Yaradıcılıq belə bir əsər ki, xarakterə uyğun olmayında sən onu yarada bilmişsin. Ümumiyyətə, yaradıcılıq çox çətin bir prosesdir və hər yaradılan bir şəxədə yaradıcılıq məhsuslu demək olmaz.

-Adətən yaradıcı insanlar çox kövək olurlar. Onlara edilən xırda kobud bir hərəkət qəblərinə incidir. Bu zaman onlar insanlardan küsüb öz musiqi alətləri ilə, yaxud da kağız-varaqla baş-başa qalırlar. Sizdə necə?

-Bunu deyim ki, mən elə bir insanlarla ənsiyyətdə deyiləm ki, onlardan küsüb və ya kimsə mə-

bir əsər yazırdılar. Onların əsərlərinə mən musiqilər bestələməsim. O əsərlərə ki, onlarda da həmin dahi şairlərin duyuları öz əksini tapıb. Dediym odur ki, şair də, yazıçı da, bestəkar da zerif olmalıdır. Zərif olmasan, duygusal olmasan, sən nəsə yarada bilmezsin.

**"Piano çalanda oğlum belə sakit dayanır"**

-Sənət sevgisi, ona olan qayıçı, diqqət digər şəylərə mane olmur ki?

-Sənətim mənim həyat tərzimdir. Evde piano ilə məşğul olanda oğlum belə sakit dayanır ki, atam sənətə məşğuldur. Musiqi mənim həyatımdır. Heyatımda 60-70 faiz yerə musiqi tutur, qalanın ise ailəm. Görün, nə qədər yer ayıram ona? Mən bu sənəti bortuluyam. Cənki, o, məni haralara aparıb! Onu sayəsində mən öz bestəlerimi nümayiş etdirmişəm.

-Elə anlar olublum ki, özünüzdən öz döndərəsiniz?

-Belə bir şey yoxdur. Çox seriyalı filmlərdə belə hal olur. İnsan güclü olmalıdır, mənne görə. Zəiflik nəya görə nümayiş etdirməlisen? Sən əzmi olub sənətinle, pesənən məşğul olmalsın.

-**"Kəs bunu etməyəydim" deyinizi nəse varmı?**

-Heyatda səhvəsiz insan olmur. Səhvələrə yəl vermelidir insan. Cənki, heyat səhvələrden ibarətdir. Heyatda hər şey olur. Həyat məhz buna görə heyatdır. Hər şey düz olsa, mərəq olmaz heç nəyin. Mənim də səhvələrim olub.

-Taleinizdə nədən narazıni?

-Mən həmişə Yaradana və vəliyinlərimə təşəkkürle yaşamışam. Şükür etməyi bacaran insanın. Fikrime, şükr edib yaşamaq lazımdır.

-Yaradıcılıq qabiliyyəti dayanır mı? Həc olubmu ki deyəsiniz dəhəsdir?

-Düşürsən tez-tez yada, Demirəm dosta, yada, Olmaz səni sevdiyim Sevən dünyada...

-Bu ifa kimə bir çox mahnılarımın duyğularla vissənləmə bağlıdır. Mən Bəxtivar Vahabzadə, Cabir Novruz, Nəbi Xəzri kimi böyük şairlərə temsədən olmuş bestəkarım. Onlar yazaında möhtəşəm


Rövşən Tahir

**Yusif Qaziyev - 90**



# Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Nº 37 (2218) 8 aprel 2021-ci il



Azərbaycan Respublikasının  
Medianın İnkışafı Agentliyi

# HƏR KƏS AZƏRBAYCANIN GÜCÜNÜ BİLİR

Son vaxtlar dünya ictimaiyyətinin diqqət mərkəzində olan əsas məsələlərdən biri təbii ki, Ukrayna-Rusiya, eləcə də ABŞ-Rusiya və bütövlükde dünyadakı qarsıdurmadır. Hətta verilən proqnozlara görə, bu qarsıdurma növbəti dünya müharibəsinə sebəb ola bilər. Hətta bəzi ekspertlər iddia edirlər ki, bütün proseslər Türkiyəni bu qarsıdurmalara qoşmaq və bununa da böyük türk dövlətinə arxadan zərba vurmaq niyyətindədir. Bunun üçün isə onlar daha çox Yunanistan-Türkiyə münasibətlərini qabırlar. Deməli, bu mənzərə onu göstərir ki, indi Ermənistən və onun havadalarının bütün cidi cəhdələri yenidən avlondurmaq istədikləri "Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ" adlı problemi Azərbaycan prezidentinin də səylədiyi kimi, tarixin arxivine verilib. Yeni 44 günlük Vətən müharibəmiz hər kəsə öz yerini göstərməkə ya-naşı, Azərbaycanın siyasi və herbi gücünü də nümayiş etdirdi.

Bölgədə baş verən və getdikce de ciddileşen problemlərə baxmayaq, Azərbaycan prezidenti cənab İlham Əliyev Türk Şurasının Zirve toplantılarında çıxış edərək bəyan etmişdi ki, "Biz üzün müdəttər özümüzü təmkinli apardıq, bəynelxalq hüququn bütün norma və prinsipləri uyğun şəkildə apardıq. Və bəle olan halda Ermənistən keçən ilin yayında bize qarşı hərbi texribat törendi. Azərbaycan dövlət sərhəddində biziñ mövgələrimiz atəş altına düşdü. Ermənistən hərbi birşələri bizim sərhəddimizi keçməye cəhd göstərdi. Bier neçə herbçimiz hələk oldu.

Biz onlara layiqli cavab verdik və onları geri oturtduq. Ancaq bəle bir veziyətdə de biz bəynelxalq qanunlara riyət edərək Ermənistən-Azərbaycan sərhəddini keçmedik". Bu açıq və qeytiyyətli fikrin, münasibətin özü de tekke Türk Şurası üzvü dövlətlərinin deyil, eləcə də bütün dünyanın diqqətindən teqdim edilən bir açıqlama idi. Bununla hər kəsə təkrar çatdırılır ki, Azərbaycan dövləti, Azərbaycan

xalqı hər zaman bəynelxalq hüquqa və prinsipləre hörmət və saygı ilə yanaşır. Düşənin faşist və hətta barbar siyasetinə baxmayaq, Azərbaycanın eşəri dinc insana, sıravi vətəndaşa atəş açır. Bir az da konkret desək, Ali Baş Komandanımızın vurğulduğu kimi, "Bizim Ordumuz dinc ermənilərə deyil, düşmen ordusunu ilə döyüvəb və bu döyüdə de qalib gəlibdi. Və hətta bizim qalib gelmeyimizin emələcəsə şərti öz torpaqlarımızı işğaldan azad etməyimiz, ədaləti bərpa etməyimiz olubdu".

Göründüyü kimi, dünənин diqqət mərkəzində olan və bu gün de xarici medianın vaxtaşısı üç tutduğu Azərbaycan adlı memlekətin Böyük Vətən Savaşı əslində hem de yeni bir hərb tarixi oldu. Bele ki, düşmənlerin Yer üzündən sildiyi Ağdam, Füzuli, Cəbrayı kimi şəhərlərin, rayonlarımız və bəzilərdəki acınacaqlı manzara bərbaşa səbət etdi ki, düşmən bu torpaqların ona aid olmadığını birmənli şəkildə dərk edirdi. Ona görə də 30 il yaxın işğal altında saxlaşdırı bəzilərdəki infrastruktur, tarixi abidələri, mənəvi sərvətlərimizi, ekologiyamızı, bir sözü, torpaqın üstündə və altında olan hər şeyi məhv etməkə həm tariximizə, həm mənəviyyatımıza, həm iqtisadiyyatımıza zərbələr vurmaq yolunu tutmuşdu. Odur ki, güya Azərbaycanın "erməni əraziyərini" tutması barede səyənlənən cəfengiyatlar ele düşmənən öz eməllerilə ifşa edildi.

Azərbaycanda fealiyyət göstərən səfirliklərin, bəynelxalq təşkilatların təmsilçilərinin, həmçinin xarici media nümayəndələrinin də dəfələrə sefer etdiyi Ağdam, Füzuli, Cəbrayı, Tərtər, Zəngilan və digər bölgələrimizdə canlı şahidinən qeyrildikləri



realıq ermənilərin "bu torpaqlara nece sahib olduğunu" göstərən, danişan, təqdim edən bir reallıqdır. Yəni həmin əraziyələrə sefer edən her kəs gördüklərindən dehşətə gelir. Bunu İtalyanın, Türkiyənin, Polşanın, Macarıstanın, Amerikanın, hətta ermənilər canı yanına Fransa və Almaniyanın da metbuati işqalandırmağa məcbur olub.

Dünya mediasında, təbii ki, anaparıcı telekanallarda, o cümlədən "Əl-Ceziro"da Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində görülen işlər, xüsusiət Azərbaycan prezidenti cənab İlham Əliyev, eləcə də prezident kəməkçisi cənab Hikmet Hacıyevin telekanallarda, yazılı medialarda yayımlanan çıxışları, məqalələri, müsahibələri dünyanın diqqətindən Azərbaycan gerçekliyini teqdim etməkdən son dərəcə təsdiq olunmuşdur. Bu gün də hər kəsə açıq olan Azərbaycan iqtidarıının təmsilçiləri öz məsələlərində problemin bütün tarixini ortaya qoymaqla Ordumuzun zəfərinin qacılım və qanunayğun olduğunu bildirirler. Məsələnin təkcə Prezident Administrasiyası tərəfindən deyil, eləcə də həmin administrasiyanın təşkilatlığının altında ölkəmizin dostlarını, diasporamızın, parlamentimizin gördüyü böyük işlərde Ermənistən və havadalarının gerçekliklə etrafında yaradılmış blokada-nın cesarətə yarib keçdi.

Men deyərdim ki, 44 günlük Vətən Müharibəmiz bizim informasiya vermək gücümüzü de, qabiliyyətimizde nümayiş etdirdi.

Bir mənəvili şəkildə informasiya hūcumunun önündə ölkənin ali rəhbərliyi dayanmışdır və cənab prezidentin müsahibələri həmin hücumu dəha keşərli etmişdi. Eləcə də mühabirə dövründə ölkəməzə ütutan xarici media təmsilçilərin işləmək üçün yaradılan şərait onların ilk mənbədən informa-

siya teminati sahəsində görülən işlər də erməniləri meğlibiyyətini daha da sürətləndirdi. Ordumuzun gücüyle siyasetimiz, mediadımızın gücü birləşərək döymənə qəti zərba vurdur. Ermənipərəst media təmsilçilərinin can-fəsilərinə baxmayaq, gərcəy çatdırmaq yolunda Birinci Qarabağ Savaşında edə bilmediklərimizi reallaşdırmaq istiqamətində 44 günlük müharibəmizdə bizi bu uğuru qazandıq. Yeni Azərbaycan mediasının mühərbiyyətə, işşalla, erməni iddiaları ilə bağlı ortaya qoyduğu en dürüst və dəqiq faktlar həm düşməni susurdu, həm də onu havadalarını. Nəcə deyərlər, fakt acı olsa da, inkar edilməzdi. Bax, bu mənada Azərbaycanın Ermənistən ordusunu üzərində zəfər, öz torpaqlarını işğaldan azad etməsi BMT-yə daxil olarkən bəlli olan səhədləri böyük dünya tərəfindən qəbul edildi. Düşənin hay-hesir qoparamasına baxmayaq, müstəqil Azərbaycan Sovet Sosialist Azərbaycanının sərhədleri daxilində öz sənədəyib, öz Qəlebəsinə temin etdi.

Bəli, bu gün üçtərəfi bayanın tələblərinin yerinə yetirilmə istiqamətində aparılan işlərə ayrı-ayrı qüvvələrin müdafia etmək cəhdini Azərbaycan Prezidentinin həm qətiyyətli iradəsi, həm də demir yurumuğu önündə geri çəkilməyə məcburdu. Çünkü düşmən bu demir yumruğunu gücünə artıq bilir.

Əbülfət MƏDƏTOĞLU

AZƏRBAYCAN RESPUBLİKASININ  
MEDİANIN İNKİŞAFI AGENTLİYİNİN  
MƏLİYYƏ YARDIMI İLƏ

Yuxarı-soyur,  
Kəsib-soyur.  
Yuxarıya  
Əli çatmur,  
Aşağıda  
Fağır soyur,  
Kasıb soyur...

Atmaca

Bir namərdə gəldi biza,  
"Atın oynatdı, getdi."  
Yamanlar cıxdı üzə,  
Yaxşular batdı, getdi.

"Virtioz kimdir?"  
soruşana cavab

Adam var-qurdı çıxdı,  
Adam var-qurdı azdır.  
Kimin ki, qurdı yoxdur,  
Demək, o virtiozdur.

Sələmlə borc götürürən dostuma

Kredit ki, deyirlər,  
Ondan əlhəzər! Oy! Oy!  
Bir son bil bunu, bir mən:  
Pulun üstüne əl qoy,  
Pulun altına girmə.

O key...

Həm bu nişan verir:  
- O kütl-deyir,  
- O keyl-deyir.  
Tumarlayır qalstuku,  
Bu da gülür,  
Əl elzir,  
Yad dilində:  
- Okeyl-deyir.

Bir atım barıtla...

Dünyaya ürəksiz seyrə gələnlər,  
Gəzib, özlərini yordular ancaq.  
Bir atım barıtla seirə gələnlər  
Şeirin qanadını qırdılar ancaq.

Mürgü

Durub işdən evə getmir  
Çatmayıca,  
Batmayıca dli bala.  
Kreslosu beşik kimi...  
Yumurlanıb pişik kimi  
Mürgülüyir  
Əli bala...

Xızı, Qarabulaq kəndi

## SÖZ GÖLDİ YOLÜSTÜ... DEDİM ƏLÜSTÜ...

Açılmasa yaxşıdır...  
Açılmazı:  
Səlamət...

Yazıçılar Birliyinin  
girəcəyində bidiriş:

Burda bilet verirlər,  
Olursan Birləşin üzvü.  
İstədəd verimlər a...  
Pay unub, döymə gözvü,  
Özündə axtar özüvü.

Fərq

Gör nədir fərgləndirən  
İki gözəl şairi.  
Biri Xalq şairidir,  
O biri El şairi.

Bərk gedənlər

yeyib, sıyıb,  
tox olanda  
Ayağının altına da  
baxa bilmir.  
Və... ilişib  
üzü üstü yixləndə  
qalxa bilmir.

Ədalət sarayında  
divar yazısı

Nəfsiniz güc gələndə  
Cox yeməkdan çəkin. Burda tamahkarların  
Tamah dişi çökilir.

Pulgir balası

Zurpi pulgir balasıdır,  
Hər işin pul aşdırur.  
Bir ciməlik istədədi var,  
Bir ümmani bulasdırır.

Rus demişkən

Atın qabağında ot,  
İtin qabağında ot...  
Rus demişkən:  
Na tebe! Vot!

Rüşvət səfiri

Rüşvət səfərisən bu mahalda, bilir hamı,  
Nəfşin asır edib səni, pabətəsən, adam.  
Bir gün zəhor dadacaq ağızın tamı,  
Nəfşin alıcı betardır...

Bir orköyün dostuma  
Çağirdim, gol, mey iç,  
bizo yoldas ol.  
Daha demədim ki,  
vur,yixl, les ol.

Cizgi-etüd

Dədə-baba ocağında  
Köhnə kürkün üstündə:  
Nəvə baba qacağında-  
Pöhrə kökün üstündə.

İt var... İt var...

İt var ki, boş-boşuna  
Kimsəsiz yola hürür.  
İt var ki, dollar tanır,  
Qışqırıqlar, pula hürür.

Nadanla...

Mən deyirəm:-Yer yumrudur...  
O hay saltr:- Çarpaydır!  
Nadanla yola çıxınan  
Mənzıl başında vayidir...

Sancma

Arıcıni ari sancar,  
Naştrın yeri sızar.  
Qocanı qarı sancar,  
Cavani dilli qızlar.

Məlikməmmədin quyuşu  
İndiki metro kimidir.  
Orda başına gələnlər  
Kinodu-retro kimidir.

Elə bil...

Allah da şahiddir...  
Gizli deyil ki,  
Hələ bir ağrıya sinə gərməyib.

Bu sər doğmə elə döyür ki,  
Elə bil bu dünya şair görməyib.

Gedirəm Xəzərdə çimim

Kəndimizə gəlmisdi  
Maşında yayxanıb yəzə...  
Gedirəm Xəzərdə çimim,  
Qadurmuş haramxonur  
Nəfisi toxunub mənə...

Otur yerində

Otururam, "Qalx!" deyir,  
Qalxram, "Otur!" deyir.  
"Otur-Dur ölsəkən" deyir.  
Qaydamız budur" deyir.

Hələ...

Xalq danışmur...  
Hələ amandasan...  
Zənn eləmə taxi-Süleymandasan.  
Bir də görərən ki, atılar səni,  
Ac-yalavac çıldır-biyabandasan.

Qonşuda

Pərvadın bir əri var,  
Şirbala... ya Şirzaddır.  
Dəmənir, nərə çəkir,  
Hamı deyir:  
-Şir zaddır.

Güçü çatır

Güçü çatır fələyin  
şyrləri düzəlməyə,  
Əvrilər düz divar ilə  
yeriyr düz ləməyə.

Bilmirəm...

Dələyər barmağına  
daş gaṭırıb, ev tikəni.  
Çalışır "Hoppl!" eləsin,  
Qapsın əlinən tikəni.

Catdırı...

Gah yazar, millisayaq,  
Gah da ki, Avropasayaq.  
Bilmirəm indi bunu

Anadəngəlmə tülküsü,

Sənsən tülküün irisi.  
Deyim, ona da bil ki, sən  
Yaman qiyamot gürünür  
Boynunda tülük dəriSİ.

Kefli günün səhəri

Oyndı orzıñ-orzıñ,  
Göz'ləri orzıñ-orzıñ.

Kəmfürsət

Catdırımı,  
Tutduğunu

